



Ənvər ÇİNGİZÖĞLU

## CAMIŞVARLI ÇƏRKƏZ AĞA

Camışvarlı Çerkəz ağa əski bir ər ocağına bağlıydı. Ulu babaları Qarabağın Arazbar ağızında mal-mülk yiyesi, qılınc-qələm əhli olmuşdular. Amma Çerkəz ağanın itə atmağa bir daşı da qalmamışdı. Sovet hökuməti onun torpağını torpaqsıza, malını malsıza paylamışdı. Çöl qurudan sürüdən, göl qurudan ilxidən ona bir at vermişdilər ki, min, ağalığın yaddan çıxmamasın.

Çerkəz ağa bu atı hər səhər minir, kəndin kənarındaki "Zal dərəsi"nə süründü. Yaxşı bir otlu yer tapıb, atını örükleyirdi. At da örük imkan verən qədər hər yanı otlayırdı. Çerkəz ağa onu Quruçayda gündə iki dəfə suvarır, örüyünü dəyişirdi. Onun təsəllisi bu at idi. Topdağıtmaz mülkünün iyini ondan alırdı. Nə təhər meylini ona salmışdısa, əli işə-güçə yatmadı. Elə atı yemləməkə, ona qulluq etməkə məşğul idi. Qaşov əlindən düşmürdü.

Günlərin bir günü Çerkəz ağa atı bir otlu-sulu yerə örükleyib kəndə döndü. Zəngəzurdan seyid əsilli bir qonağı gəlmışdı. Uşaqlara beçə kəsdirdi.

Arvad su qızdırıb beçələri yoldu. Bir az pörtdədib, nehrə yağı ilə soğançalı çıçırtma hazırladı. Çerkəz ağa seyidlə beçəni dişlərinin çəkib, üstündən qatıq yedilər. Arvad çay hazırlayıncə ordan-burdan səhbət etdilər. Çay da ortalığa gəldi. İçib, bir az da səhbət etdilər. Sonra seyidi qonşu Bəhməzli kəndinə yola saldı. Nəsə seyidin orda işi vardi.

Çerkəz ağa nahardan sonra bir hovur gözünün çimirini alıb, "Zal dərəsi"nə yollandı. Uzaqdan atını narahat gördü. Özü də narahat oldu. Ata yaxınlaşdıqca narahatlığı artdı. At özündə deyildi. Çerkəz ağa zəndləyib ata göz gəzdirdi. Gördüyü mənzərədən başı firlandı. Başını tutub yerə çökdü.

Çerkəz ağanın atının quyruğunu kəsmişdilər.

Çerkəz ağa əlini belinə atdı. Nə xəncəri vardi, nə də tapançası. Atın ipindən yapışib, kəndə tərəf çəkdi. At qulağını sallayıb, yiyesinin ardınca addımladı. Kənddə birinci ev Famil kişinin evi idi. Çobankərə olmasına baxmayaraq, bütün musiqi alətlərində çalmağı bacarırdı, yaxşı da səsi vardi. Çerkəz ağa qapıda dayanıb onu harayladı:

– Famil əmioğlu, ay Famil əmioğlu!  
– Nə var, ə?! Kimsən, nə istəyirsən?  
– Mənəm, Çerkəz ağa. Atımın quyruğunu kəsiblər!

– Kim kəsib, ə?

– Haylavər camaatı. Mən onlardan şübhələnirəm. Mədət ver, gedək onların üstüne!

– Burax ənə, ə! Bir çər dəymış atdan ötəri özümüzü ölümə verəjəyik?! Gəl içəri, təzə çay var səninçün “At oynama, nal bahadı” mahnısını çalajam...

Çerkəz ağa hirsindən bişini gəmirdi:

– Bıy başına daş düşsün! Balakişi oğlu Nurməmmədin belindən gələnə bax! Maa tar çala-caqmiş. Bunun dədəsi meydana gedəndə baş, mənzilə gedəndə aş gətirərdi. Bu da vızqandan yapışib. Gör kimin qapısına dada gəlmışəm?! Müttərübün! Bunun özünə kömək eliyən lazımdı...

Çerkəz ağa fikir-xəyal içində ikinci evə yaxınlaşdı. Ikinci ev Şəmşirin idi. Qışqırıb onu harayladı:

– Şəmşir əmioğlu, ay Şəmşir əmioğlu!

– Bəri gəl, ay Çerkəz! Nə olub?

– Əmioğlu, atımı Haylavər camaati lümə eləyib. Bizi nakişi yerinə qoyublar. Min atını, düşardıma!

– Bikar qalmışan e, vallah! Otum-ormanın qalıb kövşəndə, sən də məni davaya çəkirsən. Uşaqları göndər, mənə kömək eləsinlər! Yağış yağar, ot-əncər zay olar. Qişda qalarıq, əlamanda! Özün də get qaxıl, otur evdə, atı da unut getsin. Bir atdan ötrü özünü bada verərsən...

Çerkəz ağa onun sözünün ardını dinləməyib sola buruldu. Beynində də minbir fikir. O qədər hövlləndi ki, ası-kifir oldu:

– Ay Allah, niyə göydən daş tökmürsən?! Bu, nə gündü, düşmüşəm? Belə əmioğluluq olar? Bunun dədəsi Ağalar quşu gözündən vururdu. Qaradağlı Hacı Rəhim xan Çələbiyanlı atlularına tapşırardı ki, dədəsi yanmışlar, hara gedirsiniz gedin, kimi çapırsınız çapın. Ağaların qapısından uzaq-uzaq. Adamı alnından vurur. Bu da Ağaların züryəti. Kol tutmuş qoyuna bənziyir. Hələ utanıb-ölmür, məndən hav da istəyir. Yaxşı, saa gəlib ot daşıyajam, a Şəmşir! Dağıl, a dünya!

Çerkəz ağa bu heyndə Bəşir kişinin doqqazına yetişdi. Çağırıb onu harayladı:

– Bəşir əmioğlu, ay Bəşir əmioğlu!

– Geldim. Doqqazda gözlə! Hə, nə olub, nə baş verib? Atı kim bu kökə salıb ə?!

– Haylavərlər.

– Ay onların anasını!.. Sən ölü, bu saat hazırlam onların hamisini qırmağa! Di gəl, arvad dünəndən yükün yerə qoymağa hazırıldı. Mamaça axtarıram. Nənəş arvad Bəhmənliyə gedib. İncimə, əmioğlu! Arvadı yerdə qoyub, heç yana gedə bilmərəm. Gör kimi tapırsan!..

Çerkəz ağa ondan aralanıb bilmədi ağlasın, ya gülsün. Düşüncəyə qapıldı:

– Bu, nə məsxərədi düşmüşəm, ay Camışvar camaatı?! Bəyəm bu xaraba obada bir qəyyur, bir qeyrətkeş yoxdu? Bunlara deyən yoxdu ki, Rzaqulu ağanın nəvəsi meydanda tək qalıb? Kordular, qaravdılар, nədilər bunlar? İlkərinə vav azarı düşüb? Yerlərindən tərpənə bilmirlər? Nə tez unutular əməyimizi? Niyə tapdaladılar nəməyimizi?..

Çerkəz ağa fikirdən ayılıb özünü Ağakışının qapısında gördü:

– Ağakışı, ay Ağakışı!

– Nə var, əmioğlu?

– Atımı əmioğlu! – Qəhərləndi. Sözünü bitirə bilmədi Çerkəz ağa.

Ağakışı hövlnak qənşərə çıxdı. Atı görüb vaysındı:

– Bahō! Gör atı nə günə qoyublar! Haylavərlər eliyibmi? Su uyuyar, düşmən uyumaz. Niyə atı yiysiz qoyurdun? Bilmirdin mariğa yatıblar? Di yeri, öz cəzandı çək! Kim sənə kömək edəcək? Camışvarlılar? Ay hay! Məhərrəmuşağı kolxozu qurub oturublar üstündə. Əmioğlu demirlər, dayıoğlu demirlər, sözlərinə baxmayışı Sibirə göndərirlər. Pərcahanlılar?! Heç öz milçəklərini qova bilmirlər. Əmirmuradlılar?! Özlərindən başları açılmır. Kim?!

– Sən kömək elə, əmioğlu! Bu qisası düşmənda qoymayax!

– Mən! Hi-hi! Dəvə havanı korłasa, məni yel aparajax. Məndə can-cəsəd nə gəzir, rəhmətliyin oğlu! Ver özünü o yana! Bahadur əmin elə bil Həzrət Abbas cöngəsidi! Boynuna örökən dolanırmı...

Çerkəz ağa Ağakışının töhmət-təhnizindən lap cin atına mindi:

– Buna bax e, tixmir tülüngü! Mənə yol-yolağa göstərir. Bəstə-bəsərək boyyla ma məşvərətçi olub. Adını da əmioğlu qoyub. Dədəm olmasayı, toxumunuzu yer üzündən silmişdilər. Gorun çatla-

sın, ay dədə! Məni kimlərin umuduna buraxıb getdin...

Çərkəz ağa yolunu əmisi Bahadurun qapısına saldı:

– Əmi, ay əmi!

– Nə var, iyid ölmüş?! Niyə qoymursan dincimi alım?!

– Əmi, atımın quyruğunu kəsiblər!

– Yaxşı eləyiblər, əllərinin də içindən gəlif. Nəyinə lazımdı o at?! Bir ilxını bada verib düşmüsən bir yabının arxasına! Öl, başına çatı sal. Dədəmdən qalan var-dövləti dədən dağıtdı, qalanını da sənin əlindən aldılar. Allah haqqı nahaqda qoymur. Var-dövlət sizin nəyinizi lazımdır?! Nə pay-bölüş idi? Qalardı məndə, bir ujundan da siz yeyərdiz! Yeri sənə o da azdır! Kül başına!..

Çərkəz ağa bu qədər töhmət-təhnizə, tənəyə tablamayıb aralandı. Digər əmisinə pənah apardı:

– Maşdı əmi, ay Maşdı əmi!..

Məşədi kişi onu əl eləyib yanına çağırdı:

– Nədi, nə olub? İtiyin itib? Səhərdən obada şinlik qoymamışan. Layış qalayçısı kimi hər qapını döymüsən. Dərdin nədi?

Bu dərd məni öldürəjək. Atımın quyruğunu Haylavar camaati kəsib. Kimin kəsdiyini də bilirom. Mənə havar verən, arxa duran yoxdu. Düşman indi Çərkəz ağanın atının quyruğundan tuğ düzəldib şənlənir. Mənim də burda ürəyim partlayır. Neyləyim, əmi? Maa məsləhət ver!

Məsləhətim odur ki, get başının altında iki, ayağının altında bir yastıq qoyub yat. Hər işin öz vədəsi var. Qisasında öz vaxtı var. Koroğlu öz qisasını yeddi ildən sonra alıb, amma deyib ki, bir az tələsdim. Sən də tələsmə. Başına iki-üç cahil-cuhul alarsan, gedərsən Haylavara. Düşman da yatmayıb. Sizi elə yoldaca qırarlar. Ya da ki, hökumətin yasavulları bu saat "qan-qan" deyirlər. Sizi tutub elə yerə göndərərlər ki, ora "Allahu-Əkbər" çatmir. Get dediyim kimi elə, gözlə. Hırslı başda ağıl olmaz.

Çərkəz ağa ayağını sürüyə-sürüyə evə qayıdanda kötük üstündə söhbət eləyən Məhəmməd kişi ilə Bəylər kişini görüb sevindi. Hər ikisi bir vaxtlar dəliqanlı olmuşdu. Söz-söhbətlərinin bəzəyi keçən ehtisamlı günlər olardı. Onlara yaxınlaşdı:

– Salamun əleykim! – Əleyk alıb əyləşdi. Sözünə davam etdi: – Əmilər, sizcə, bu at niyə bu gündədir? Ərlik-ərənlik öldümü? Mərdin qisası

namərddə qalajaxmı? Allah heç bir iyidi tək qoyması! Aslanın yalqız qalandı...

Məhəmməd kişi onun sözünü kəsdi:

– Nə rəcəz oxuyursan? Biz görən meydanlar boş qalıb indi. Hökumət dovşanı araba ilə tutur. Sənin atına nə olduğunu Savalan yaylağındakı təklələr də eşidiblər. Biz indi acizik. Bu hökumət bizdə nə yaraq qoyub, nə daraq.

– Hanı, bəs deyirdin, dədəm İmankişi Qardağın açarı, Qarabağın kilidiydi? Nə olub sənə? O cür kişinin oğlu qorxaq olar? Tat-tacik sizdən qeyrətlidi!..

– Bala, mən Sibirdən qorxmuram, silistdən qorxuram. Bu hökumətin get-gəli ölüməndən betərdi!

– Sən nə deyirsən, Bəylər əmi? Məhəmməd əmim arxasını arxalığa verib. Ta onun dövrənə dönüb.

– Elə mənim dövrənim da keçib. Ta mən belə işlərdə yoxam.

– Xələf bəyin nəvəsinə bax, ay Allah! Lap Dübbə Hüseyn kimi danışır.

– Xələf bəyi bir daş da dərin yatsın! Elə onun oduna düşmədimmi? Xələf bəyin nəvəsiyəm deyə-deyə üç dəfə qazamat çəkmışəm. Sən bilirsən ki, zindanın bir günü nə illah keçir?! Hardan biləsən, ay yaxşıq! Götü atı minib ora-bura çapmaq deyil e! Bir gün adama bir il kimi gəlir. Qələt elərəm babam Xələf bəynən bir də xilaf iş tutmaram. Get əl-ayağını döşünə yiğ, səssizcə otur yerində. Vallah, başına elə oyun açarlar ki, şunquruğu qiyamətəcən deyilər. Kirimişcə dur yerində. Saa at quyruğu lazımdırsa, sabah bir at torbası gətirrim.

Çərkəz ağa onlardan aralanıb evə döndü. Qapıda bir az əyləşdi. Ata baxıb hövlləndi. Üzünü gün batana tutub qışqırdı:

– Ay dayı, hey!

Yadına düşdü ki, dayılarının öldürüləni öldürülüb, qalanı da Qazaxıstan çöllərinə sürgün olunub. Naçar qalıb üzünü şimala, "Şirvan ata" qəbiristanlığına tutdu:

– Ay dədə, hey!

Qəbiristanlıqdan səs gəlmədi. Üzünü göyə tutdu:

– Ay Allah, hey!...

...Çərkəz ağanın qırx məclisində Famil kişi Şəmşir kişiyyə deyirdi:

– Dünən haylavarlılar iki öküzungü aparıblar...